



Maksimalistdir. Aldığı qiymət, gördüyü işlər, hətta oynadığı oyunda belə, maksimum nəticə göstərməlidir. Hər gün özüne hesabat verir və cəzalandırır. Düşünür ki, nailiyət də ele öz səhvini dərk edib, özünü cəzalandırıqdan sonra gelir. Onun çoxunda artıq 700 bal yükü var. Ondan aşağı nəticə göstərməyi qəbul etmir və heç bir halda kifayətlənmir.

Müsahibimiz Azərbaycanda ilk dəfə 700 bal toplayan 3 tələbədən biri, ADA universitetinin müəllimi Emil Abbasovudur.

Bakıda anadan olub, 10-cu sinifdə orta təhsilini Heydər Əliyev liseyində davam etdirib. Məqsədi xaricdə təhsil almaq olsa da, ilk dəfə Bakı Dövlət Universitetinin tətbiqi ri-yaziyat və kibernetika fakültəsini seçib. 4-5 ay oxuduqdan sonra dövlət programı ile bakalavr təhsilini Cənubi Koreyada Kyung Hee, magistr təhsilini isə Amerikada New York Universitetində alıb: "Bəxtimdən həmin ilde Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün dövlət programı qəbul olunmuşdu. Programla 5 il Koreyada təhsil aldım. 1 il Koreya dilini öyrəndim, 4 il bakalavr oxudum. 4-cü kursun sonlarında Qərbədə təhsil almaq üçün yenidən hazırlaşmağa başladım. Bu dəfə də Dövlət Programı ilə New York Universitetində kompyuter elmləri üzrə magsit təhsili adımlı. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı" çərçivəsində həm bakalavr, həm də magist oxudum. Həmçinin Amerikada asistent müəllim kimi də işləyirdim. Aşağı sinif tələbələrinin dərslərinə kömək edir, qiymətləndirmələrində iştirak edirdim".

- İstər Koreyada, istərsə də Amerikada iş imkanlarınız olub. Amma siz Azərbaycana qayıtmışınız...

- Dünyanın hansı ölkəsində yaşasaq da, Azərbaycana qayıtmış hissi həmişə olur. Biz təbiətə, torpağa bağlı insanlarıq. Bundan eləvə, mən özümü ölkəmə borcunu sayırdım. Çox adam bunu sünü vətənpərvərlik kimi qiymətləndirir. Amma mənim vəzifəm ölkəmə töhfə verməkdir. Təhsilim üçün dövlət kifayət qədər xərc çəkib və mən də yararlanmışam. Xərc çəkilməsə belə, hamı təhsil alb xaricə getse, orada yaşayıb, işləsə bəs bu ölkədə kim qalacaq? Nə üçün xaricdə öyrəndiklərimizi öz ölkəmizdə tətbiq etməyək? Cəmiyyətin savadlı, intellektual, dünaygörüşlü gənclərə ehtiyacı var. Məsələn, gəlib ADA-da dərs deməsə idim, yerimə hansıa xarici gələcəkdi. Reallıq da odur ki, heç bir xarici vətəndaş yeri tələbələrə azərbaycanlı müəllim qədər can qoymur. Bunuluna yanaşı, işlədiyim mühit də məni qane etməli idi. ADA məne bu şəraiti yaratdır və öyrəndiklərimi tələbələrə öyreteməkdən zövq alıram.

- Emil bay, sizin şagird olduğunuz illərə nəzər salsaq, IT sahəsi o qədər də populyarlaşmamışdır. Seçdiyiniz ixtisasın geləcəyini necə hesablaşdırınız?

- Əslində atam Aviasiya Akademiyasına oxumağımı, pilot, ya təyyarə konstruktöru olmağımı istəyirdi. Amma o sahaya həvəsim

yox idi. Bizim dövrümüzdə kompyuter salonları var idi. Mən de yaşılardım kimi onlara çox gedirdim. Lakin məqsədim oynamaq deyildi. Uşaqlar "Play station"larda pulla oynalar oynayırdılar. Mən oynayanda həmişə maraqlı olurdum ki, hansısa düşyəni basandara necə olur, qəhrəman tullanır, maneələri keçir. Bu da birbaşa kompyuter elmi deməkdir. Kompyuter mənə keşf edile biləcək sahə kimi deyildi, yetişkin kimi davranmaq bacarmalıdır. Yetişkin insana "düz otur", "telefonu yere qoy" deməyin düzgün deyil. Tələbə gelir, pul verir və əvəzində təhsil alır. Tələbə bunu qeyri-ciddi qəbul edib, vaxtını kompyuterde, telefonla keçirirə bu, onun öz seçimidir. Mən qətiyyən telefon, kompyuteri qadağan etmirəm. Bilməyən adam qulaq aşşalıdır. Qulaq aşmayıb kompyuterlər məşğul olursa,

Tələbə mənim yanına gəlməkdən heç vaxt çəkintimir. Bütün problemlərini bölüşə, rahat sual verə bilərlər. Qızıl ortanı tapmaq üçün tələbələr dəst kimi davranmaq, onların dərdini özünü bilmək lazımdır. Ən əsası, müəllim qarşısındakı tələbəyə uşaq kimi deyil, yetişkin kimi davranmaq bacarmalıdır. Yetişkin insana "düz otur", "telefonu yere qoy" deməyin düzgün deyil. Tələbə gelir, pul verir və əvəzində təhsil alır. Tələbə bunu qeyri-ciddi qəbul edib, vaxtını kompyuterde, telefonla keçirirə bu, onun öz seçimidir. Mən qətiyyən telefon, kompyuteri qadağan etmirəm. Bilməyən adam qulaq aşşalıdır. Qulaq aşmayıb kompyuterlər məşğul olursa,

- Bəli. Amerikada 18 yaşı tamam olmuş usağı valideyni universitetin yataqxanasına qoyub gedir və bildirir ki, maddi dəstəyimə güvenmə, özün-özünü idarə et. 18 yaşı tamam olan insana orada yetişkin insan kimi baxırlar və o, her bir şeyi öz etməyi bacarmalıdır. Yetişkin insanamsa, nə üçün evdən pul almalyam? Ən azından fehəlik edib, pul qazana bilərem. Yaxşı bal topladım, təqaüd aldım və bu pul mənə yetirdi. Mən çox qənaətcil olmuşam. Dövlətin mənə verdiyi puldan səmərəli istifadə edirdim. İkinci kursdan sonra da işledim.

- Uğurunuzun sırrı nədir? Sizcə, bəxt amili varmı?

Azərbaycanda ilk dəfə 700 bal toplayan 3 tələbədən biri

Emil Abbasov: "Kim deyirsə ki, uğurumun hamısı intellektimin hesabınadır, mən ona inanmırıam"



mən ona ne isə deyə bilmərəm. Qulaq aşmir və imtahanın kəsilsə. Bu zaman səhv etdiyini anlaysın və gələn dəfə dərsi dinleyir. Dərk etdiyin müddətə universitet səhvleri en gözəl səhvəldir. Səhv olmayıanda adam o uğurun da qədrini də bilməz.

- Xaricdə həm təhsil alıb, həm dərs demisiniz. Azərbaycan tələbələri ilə əcnəbi tələbələri müqayisə edə bilərsinizmi?

- Asiya ölkələrinin insanı fərqlidir. Koreyalılar hər çətin-



maraqlar məni bu günə gətirməli idi.

- İlk 700 bal... Bu məqsəd ididi yoxsa bəxt?

- Bu, məqsəd idi. Mənəcə, məqsədli bir insan üçün 700 bal toplamaq çətin deyil. Özümü sırf maksimum bala kökləmişdim. Ri-yaziyat müəllimim bizi həmişə məşq elətdirirdi ki, misali kağızda yox, əvvəlcə beynində, şifahi etməyi bacarıq. İmtahan kağızını hələ de saxlamışam. Orada çox az qeydlər aparmışam. Əvvəlcə beynimdə etdim, bu da sürətli olur və yenidən deqiqləşdirməyə vaxt olur. 700 bal toplamağı mendən çox valideynlərim isteyirdi. Televiziyyada hər dəfə yüksək bal toplayanları göstərirdilər. Valideynlərim hər dəfə irad tuturdular ki, 700 bal varsa, onu niye toplaya bilməyən ki? Bir dəfə sınaqdan 700, ikinci dəfə 696 bal topladım. 696-ya görə heç kim üzüme baxmırı. Daha sonra yenə 700 topladım. Sınaqdan iki dəfə 700 bal toplayandan sonra, əger qəbulda az nəticə göstərsə idim, təsəvvür etməm məni necə qarşılıyardılar. Kökləndim və topladım.

- 700 bal toplamaq sizcə, inansın sadəcən xəbər verir?

- Əslində 700 bal insanın savadından, düşünmə tərzindən, problem çözüme bacarığından xəbər vermir. Burada əzberçılık var. Dündür, texniki fənlərdə bu daha azdır, amma məntiqi suallar demək olar ki, yoxdur. 700 bal toplamaq mənim fikrimcə, böyük bir nailiyət deyil. Bir əhəmiyyəti var ki, məsuliyyət göstəricisidir. Yəni şagird qarşısına məqsəd qoyub və toplayıb.

- Müəllim kimi tələbələrlə münasibətiniz çox səmimidir. Qızıl ortanı necə tapırırsınız?

- Mən tələbələrlə çox mehriban, dostuyaq. Amma iş, işdir, dostluq dostluq. Dərsdən sonra necə mehribanamsa, dərsimdə də bir o qədər ciddiyəm. Ortanı tapmaq yolu tələbələrlə dost olmağı bacarmaqdır.

liyə, əziyyətə qatlanırlar. Bizdə bir heftənin içinde iki tapşırıq verdinə, etiraz edirlər. Onları məhz o "iki" səslənməsi narahat edir. O tapşırıqları birləşdirib rəfən kimi versən, etiraz etməzler. Amma Koreya tələbələri belə deyil. Koreyada hansısa tələbə görür ki, materialı çatdırı bilmir oturub əzberləyir. Mən təccübənlərdim ki, bir dərəsin bütün kontentini 2-3 gecəyə əzberləmek oları? Olarımız. Hindistanlıların riyazi təfəkkürleri çox güclüdür. Ortaya qoyulan problemlərdən heç vaxt qorxmurlar. Program varsa, çözülmə də var. Mərkezi Asiya tələbələri də məsuliyyətlidirlər. Bizi tələbələrde arxayıncılıq var. Bunu səbəbini həddindən artıq valideyn nəzəretində görüürəm. Bütün problemlərini valideyn həll edir. Xaricə gedən azərbaycanlı tələbələrin əksəriyyəti birdən-bire valideynsiz qalır və çətinlik çəkirələr. Bizdə tələbələrimiz "mən nə üçün oxuyuram?" sualının cavabını dərk etmirlər. Bizi tələbələrdə məsuliyyət hissi azdır. Dündür, çox yaxşı tələbələrimiz də var.

- 18 yaşından evdən pul almamışınız.

Aygün Əziz

- Uğurun sirri faizle bölüşdürülsə, mən cə, orada bəxt də var. Amma ən vacibi məsuliyyət və məqsədyönlülük. Sənin intellektual səviyyən çok olmaya da bilər, amma məqsəd qoyub məsuliyyəti olmaqla istədiyinə qata bilərsən. Minimum 50 faizi məqsədyönlülük və məsuliyyətin qarışığdır. Yerdə qalan 50 faiz insandan insana fərqlidir. Kimdəsə bəxt, kimdəsə intellektual səviyyə, kimdəsə tanışlıq... Məndə tanışlıq olmayıb. Amma bəxtim olub. 10-cu sinifdə hazırlığa gedərkən müəlliminə təkidi ilə sınıfı dəyişib liseyə keçdim. Bu, bəxt sayla bilər. Həmçinin müəllimin qarşısında, səhərliklərə qarşılaşma çox idi. Amma sonrakı faktorlar sizin intellektiniz, təcrübəniz ola bilər. Söhbət tek işdən getmir. Dövlət programının sırf mənim illərim təsadüf etməsi də bəxt idi və mən də ondan yararlandım. Kim deyirsə ki, uğurumun hamısı intellektimin hesabınadır ona inanıram. Məqsəd, məsuliyyət olmadan uğur mümkün deyil.

- Mükəmməliyyətçisiniz...

- Bəli, maksimalistəm. Çalışırıam nə edirəmse, maksimum yaxşı edim. Adice idmana gedirəm, usaq-



lar deyib-gülür mən əsəbileşirəm. Deyirəm idmana gəlmışksə, çalışırıam ki, ən yaxşı nəticəni verək. Baxıram ki, hamı rahat qarşılıyır. Məndə bu, yoxdur. Tələbəlik illərindən qıymətlərim də, özüm özüme hesabat verirəm. İnsan özünü cəzalandırmağı bacarmalıdır. Mən 700 baldan sonra aşağı nəticəni özümə rəva bilmir və hər zaman ən yüksək nəticələri eldə etməyə fokuslanıram.